

YENƏ DƏ TİTRƏYİR

ƏLİMDƏ QƏLƏM...

(Camal Mustafayev haqqında xatirələrim)



*Ölüm sevinməsin qoy! Ömrünü vermir bada!
El qədrini canından daha əziz bilənlər,
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayınlar, seviliyək ölenlər.*

Səməd Vurğun

Camal Mustafayev haqqında xatira yazmaq!

Son dəfə qələmimin belə ağır mövzuda yazdıığı vaxtı xaturlamıram. Amma bu ağırlığın içinde müqəddəs bir yüngüllük hiss etdiyim üçün qələmimi zorlamağa çox da ehtiyac qalmadı.

Hələ uşaqlıq illərimdə, o dövrdə şəxsen tanımadığım Camal Mustafayev haqqında ailemizdə, sonralar isə camaat arasında həmişə xeyirxah fikirlər, qiymətli sözlər eşitmışdım. Açığlı, Camal müəllimlə ilk tanışığımı xaturlamıram. Bəlkə ilk dəfə, uşaq vaxtı, 1972-ci ildə – atamın dəfn mərasimində görmüşəm. Bəlkə də daha sonra. Tələbəlik illərimdə onu bir qədər tanışam da, onunla daha çox "Xəzər"də işlediyimiz vaxtda canlı ünsiyyətde oldum və Camal Mustafayev dönyasını yenidən canlı-canlı keşfetdim bu illərdə.

Camal müəllim atam Abdulla İsayevlə uşaqlıq dostu olublar, bir sınıfda oxuyublar. Atamın dönyadan vaxtsız köçməsi onu yaxşı tanıyan insanlar kimi Camal müəllimi də sarsıtmışdır. Bir dəfə mənimlə səmimi səhbətdə "Abdulla müəllim əsl müəllim, əsl dost idir. Men ən səmimi dostlarından birini, doğma qardaşımı itirdim" deyə, atamı anmışdım. Elə bu səmimiyyətdə də Camal müəllim həmişə mənə (eləcə də biz qardaşların hamisə) quru şəkilde adımlıza deyil, çox doğmaliqla "qardaşlığı" deyərək, müraciət edirdi.

Qarayazidən Bakıya qayıdırırdıq. Maşında 4 nəfer idik. Camal Mustafayev, Hamlet İsaxanlı, qardaşım Şəhin və men. Arxada oturmuşdular Camal müəllim və Hamlet müəllim. Heyat haqqında bir mühazire idi bu yolçuluq. Hansı səhbətlərin şahidi olmadıq yolda olduğumuz 8-9 saat ərzində?

Fəlsəfə, poeziya, ədəbiyyat, tarix, türkün kimliyi, xalq qəhrəmanları haqqında və daha nələr, nələr... Birçə siyasetdən danışılmadı. Bu da səhbatına qu-laq asdığım bu insanların böyükliyünün bir ifadəsi idi. Siyasetlə qoy siyasetçilər meşgul olsunlar. Yol boyu hərəkət nə isə demək istəyirdim, lakin onlara mane olacağımdan qorxur, vermek istədiyim sualları içimdə boğurdum. Vera bilmədim vermek istədiyim sualları. Amma qazandıqların? İnanın səmimiyyətə ki, o yolçuluqdan (və bu insanlarla birlikdə olduğum digər məclislərdən) qazandıqlarını bəlkə qalaq-qalaq kitablar oxumaqla da qazanmaq mümkünün deyil.

Təbii ki, bir yerde Camal müəllim varsa, orada səhbet Səməd Vurğunsuz ötləşmez. "Men tələmirəm" i oxudu. Nə qədər gözəl, səmimi və minnətdarlıqla sösləndirdi böyük şairin şeiri böyük filosofun ifasında. Sonra Səməd Vurğunun xeyirxahlığından fırakdoluşu danışmağa başladı. "Çinarın şikayeti"ni başdan - ayağa oxudu. Özü də necə! Dəfələrlə oxumuşdum bu şeiri. Amma indi şeir mənə tamamilə başqa cür, çox şirin geldi. Eve çatıldıqdan sonra kitabı götürüb, "Çinarın şikayeti"ni bir də oxudum. Mənə elə geldi ki, men evvəller bu şeiri oxumamışam, amma oxumuşdum, əzil də bir dəfə yox.

Camal müəllim inamlırmaz dərcədə səmimi və qayda-qanum sevən idi.

Bir dəfə sehhəti ilə eləqədar işə gelmemişdi. Katibə qız mənə zəng edib, "Camal müəllim sizinlə danışmaq istəyir" – dedi. Hal-haval tutduqdan sonra "İsaxan müəllim, bir az soyuq dəyib, bu gün işə gələ bilmədim, üzürtü hesab edin" – deyə, bir

az günahkarlığı kimi dillendi. Men, "Camal müslülmə, narahat olmayın, heç zəng eleməyə da ehtiyac yox idi, Siz işe Size uyğun qrafiklə gələ bilərsiniz" – deye bildirdim. "Yox-yox, İsaqan müslülmə, elə şey olmaz" – deye, bir qədər narazı dillendi.

Sonradan öz-özümə fikirləşdim və qayda-qanunlara hədsiz dərəcədə hörmətlə yanaşan Camal müslülmə olan hörmət və ehtiramını bu şəkildə bildirməklə bir balaca "siyasi sehv" buraxdığını anladım.

Camal müslülmə əslinde bir qayğıkeşlik, xeyirxahlıq rəmzi idi. Özünən qızıl kimi vaxtim və enerjisini nəinki cavan vaxtı, hətta ixtiyar vaxtında da balacdadan tutmuş böyükə qədər istənilən bir adamın yolunda xərcləməkdən qəti usanmaz, istəsən də, istəməsen də içindən gələn qayğıkeşliyini göstərirdi Camal müslülmə! Mənca, onu tamyan elə bir adam tapmaq çətindir ki, Camal müslülmənin ona bir yaxşılığ keçməmiş olsun, ona bir qayğıkeşlik göstərməmiş olsun. Men də bu insanlardan biriyməm.

2001-ci ilin yazı idi, Men o vaxt Azərbaycan Dövlət Pedaqoji Universitetinin dissertantı idim. Müdafiəyə hazırlaşırdım. Camal müslülmə rastlaştıq. Məndən müdafiəmin nə yerdə olduğunu soruşdu və sonra da "Hüseyn müslülmə mənim yaxın dostumdur, səni tapşıraram" – dedi (akademik Hüseyn Əhmədov mənim elmi rəhbərini idti). Men buna ehtiyac olmadığını desən də, mümkünün olmadı. "Xeyli vaxtdır Hüseyn müslülmələ də görüşmürtür, elə yaxşı oldu, həm ziyarət, həm ticarət" deyərək, qoluma girdi. Birlikdə Azərbaycan Dövlət Pedaqoji Universitetinə getdik. Hüseyn müslülmənin iclasda olduğunu söylədilər. Camal müslülmə kafedrada işləyən qızlardan birinə "qızım, gedin Hüseyn müslülmə deyin ki, Camal Müstafayev gəlib, sizinlə görüşmək istəyir" – dedi. Men bir az narahat olmağa başladım. Doğrusu, bu tapşırma məsələsi onsuza da fırçayımdan deyildi, üstəlik indi də Hüseyn müslülməni iclasdan çağırtdurması məni lap "qorxutmuşdu", kişi iclasdan yarımcıq çıxsa, bunun heyfini məndən çıxa bilsə deyə heyəcan keçirirdim. 2-3 dəqiqə keçmədi, Hüseyn müslülmə gəldi, əzü də nə gəldi! "Ay Camal müslülmə, ay Camal müslülmə, nə yaxşı geldin, sahbdən bu iclasdan necə çıxmışın yekunu fikirləşirdim təpə bilmirdim, sen tapdır" deye, kefi kök halda hal-haval tutdular. Dostların belə semimi, mehriban görüşü mənim de kefimi qaldırdı.

Camal müslülmə meni Hüseyn müslülmə "tamış etdi": "Qardaşlığımızdur, deyəsen, səmin tələbədir, müdafiəye hazırlaşır. Götürün üstündə olsun". Mənə qarşı diqqət və xoş münasibətdən




heç bir şikayətim olmadığı, tanışığım xeyirxah insanlardan biri olan, yaxşılıq elamakdan zövq alan Hüseyn Əhmədovdan bundan sonra daha da doğma münasibət gördüm.

Camal müslülmə qeyri-adi dərəcədə diqqətci bir insan iddi.

1997-ci il oktyabrın ortaları idi. Ayağımdan emaliyyat olunmuşdum. Travmotologiya və ortopediya institutunda müalicə olunurdum. Bir gün qapı açıldı, Camal müslülmə içəri daxil oldu, Camal Mustafayev! Gözlərimə inanmadım. Açığını deyim ki, bir tərəfdən "ona aziyyət verdim" əctin" özümü danlayırdımsa, digər tərəfdən də belə bir insanın "diqqətini qazanmanın" sevincini yaşayırımdı. İlahi, sən bu böyük insanda böyük diqqətə bir bax! Hal-haval tutduqdan sonra: "Qardaşoğlu, yədim, bəsdir. Sənin çox yatmağa haqqın yoxdur. Ayağa qalx, "Xəzər" səni gözləyir" – dedi.

Təxminən 2010-cu ildən Camal müslülmənin özünün sehəstində problemlər müşahidə edilməyə başladı və artıq, demək olar ki, işe gəlmir, evdə müalicə olunurdu, men də imkan olduqca, onu ziyarət gedirdim. 2012-ci il iyul ayının 9-da axşam saatlarında mənə zəng etmişdi. "Qardaşoğlu, bir nefər gəndər, sənə bir məktubum var" – dedi. Məktubu aldım. Məndən 2 kitab istəyirdi. Bir-neçə gün erzində onun xahişini yerinə yetirib kitabları

göndördim. Axşam zəng edib minnetdarlığını bildirdi. İndi həmin balaca məktubu Camal müslülmən abədi xatirə kimi saxlayıram (*məktubun surətini təqdim edirəm*).



2014-cü ilin fevralında qardaşım Hamletle birlikdə növbəti dəfə ziyarətinə getmişdik. Artıq xəstəlik onu üstələməyə başlamışdı, yataqdan qalxa bilmirdi. Buna baxmayaraq, nitqində heç bir problem yox idi, hər şey yerli-yerində - məntiq, ardıcılıq, şirinlik. Fenomenal yaddaşı yənə də heyretləndirirdi. Xeyli səhhət etdik. Həmişə olduğu kimi, fəlsəfa, əzilnədərkən məsələləri, milli kimlik, poeziya, Nizami, Nasimi, Səməd Vurğun və s. mövzular iki böyük şəxsiyyətin fikir dölyasından sıyrıldı, dəpduru bulaq suyu kimi içimə axırdı. Birdən Camal müslülmənin həyat yoldaşı Nana xanım (indi haqq dölyasındadır, məkəni connet olsun) "oğul, İşaxan, sən in neçə yaşın var?" - deyə soruşdu. Men cavab verməye imkan tapmamış Camal müslülmə dilləndi: "62-ci ildəndir, 52 yaşı var". Hamlet müslülmə men heyretdən bir-birimizin tüzümüze baxdıq. Bu qədər xəstəlik, ağrı-aci içinde, ömrünün bu çağında, vaciblik derecəsi belki də sıfır olan, bu məlumatı yadda saxlaması heyretləndirici, digər tərəfdən də menim adıma qılurverici idi.

Göresən, biz Camal müslülmənin bize qarşı olan bu diqqətinin, heç olmasa, kiçicik bir faizini onun özüne qarşı göstərə bilmışıkmı? Əsla! Ne men, ne heç kim.

Həmin görüşümüzdə o, vesiyət etməyi da

unutmadı: "Meni kəndimizdə dəfn edin. Men o torpağa çox şey borcluyam". Əslində, hər kəs vətənə, torpağına, xalqına, elinə-obasına borcludur. Amma, mençə, Camal Mustafayev o şəxsiyyətlər-dəndir ki, vətənə, torpağına, xalqına, elinə-obasına borcunu artırması ilə ödəmiş, bəlkə də onun eladıkları üçün vətən, torpaq, xalq, el-oba özü ona minnetdar olmalıdır.

Camal müslülmə təbiət elə bil ki, təmizlik rəmzi olaraq, yaxşılıq eləməyə, xeyicəhələq eləməyə yaratmışdır. Men bu keyfiyyətlərdən bu qədər zövq alan, bunları sanki özünənən hayat kredosuna çevirən ikinci bir adam tanımırıam. Sədə, təmiz, qədirbələn insanlar tərəfindən verilən "Peyğəmbər Camal", "Dədə Camal" adları çox yaraşdırı ona:

Deyir peyğəmbərdi eşidən, bilən,
Qoy öpsün hər çiçək, hər yarpaq səni.
Qarapalçıqlıma qurban olum mən,
Na təmiz yaradıb bu torpaq səni.

(Xalq şairi Zəlimxan Yaqubun
"Na təmiz yaradıb" şeirindən)

Noyabrın 29-da, Hamletlə birlikdə, yənə zi-yarətinə getmişdik. İçeri girəndə qızı Leyla xanım "artıq 5 gündür ki, heç nə yemir, içmir, özündə deyil, heç kimi tanımır" - deyə, bizi bir qədər "hazırladı". Otağa daxil olduq, doğrudan da Leyla xanımın dediklərinin təsdiqini gördük. Sakitcə, gözler qapalı halda uzanmışdı, çox ağır nəfəs alırdı. Büttün bunlar "o günün" yaxınlığının xəberçisiydi. Kövrəldim, Hamlet müslülmə tərəf nəzər saldım. Bulud kimi dolmuşdu, birçə himsə bənddi. O anlarda ürəyimdən nələr keçdi, bilmirəm, özündən asılı olmayıaraq, çarpayıra tərəf əyilerək "Camal müslülmə, Hamlet galib" dedim. Sanki möcüzə baş verdi, ehmalca gözələrini açdı və sakitcə "Hamlet müslülmə, xoş galibsan" dedi. İçimdə inanılmaz bir rahatlıq keçirdim. Bu zaman Leyla xanım da heyretini saxlaya bilmədi: "Bir neçə gündür galib-gedən heç kimi tanımadı, sizi tamıd, qaribədir". Bu arada Camal müslülmə yenidən dilləndi: "Hamlet müslülmə yormayın". İlahi! Bu veziyətde, nefəs almağa çətinlik çəkdiyi bu daşıqelerde belə kiminə qayğısını çekmək! Bunu yalnız Camal müslülmə edə bilerdi, bu hissələre yalnız Camal Mustafayev qəlbini sahib ola bilerdi. Bu, Camal müslülmənin dilindən eşidiyim son kelime oldu. Heyret və kədər içinde bir-birimizə baxdıq, xeyli müddət sakitcə oturduq. Camal müslülmə yukuya getmişdi.

Qapıdan çıxarken özündən asılı olmayıaraq

bir də geri döndüm, bir də baxdım "allaha hamidən yaxın", "İnsan zəkasının parlaq sahərini" özündə eks etdirən "mülüklik məbedi" o gözlərə. Bir neçə gündən sonra əbədi yumulacaqdı o gözler:

*O gözlər – el üçün yanmış bir çiraq,
Yetimə - yestərə siğınacaqdı.
Gündüzlər fikirli, gecələr oyaq
O gözlər manimçün pirdi, ocaqdı.*

(Camal Mustafayevin nəşri
Orxan Camalın "Filosof
gözəri" tablosu" şeirlindən)

O pir, ocaq gözler əbədilik yumulsada, onlardan saçan işıq, nur heç vaxt sönməyəcək. İndi gübərlərdə daha bir əbədi ulduz yanacaq – Camal Mustafayev ulduzu!

Camal müəllimi, əzülməni vəsiyyətinə uyğun olaraq, doğulub boyra-haşa çatlığı doğma kəndimizde – Gürçüstanın Qarayazı mahalının Kosalı kəndində dəfn etdik. "Hər dəmələyə dərya qiymət" (ifadə Hamlet İsaxanlının "Ziyarət" poemasında göstərilmişdir) verən sadə kənd adamlarının əz alımına, bir təmizlik, alicənablıq, xeyirxahlıq simvoluna çevrilmiş Camal Mustafayeva olan hörmətimi, məhəbbətimi, ehtiramını bir daha gördüm o



gln. Böyük alim, Böyük insan Camal Mustafayev bir vaxtlar onu səhrətləndirib dönyaya tanıdan bu torpağı indi özünün son vəsiyyətə - bu torpaqda uyuyaraq səhrətləndirmiş oldu.

Dəfn mərasimində rayonun tanınmış müləlimlərindən biri – Azərbaycan dili və ədəbiyyatı müləlimi Hidayət Yusubovun səhbətimiz zamam mənə dediyi sözler həmişəlik hakk olundu qulaqlarımı: "Nə böyük, nə mühəddəs bir vəsiyyət. Zaman gələcək, Camal müəlliminin məzarı bütün Qarayazı mahalı üçün bir and yerinə, ziyarətgəha çevrilecek".

İsaxan İsaxanlı

